

MƏMMƏDOV V.R.

XIX ƏSRİN SONU - XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ YAŞAMIS AZƏRBAYCAN
ZİYALILARI MAARİF, ELM VƏ MƏDƏNİYYƏT HAQQINDA
(Üzeyir Hacıbəyov, Əbdürəhim bəy Haqverdiyev və Hüseyin Cavid)

Maarif, elm və mədəniyyət məsələləri bütün tarixi dövrlər ərzində cəmiyyətin qabaqcıl ziyalalarını daim düşündürmiş, işqli zəka sahibləri bu sahələrin inkişafına kömək etməyə, öz xalqının mədəni yüksəlinin, digər xalqlar arasında layiqli yer tutmasına səyle çalışmışlar. Xüsusilə XIX əsrin 70-80-ci illərində başlayaraq Azərbaycanda kapitalist münasibətlərinin inkişafı, milli-azadlıq hərəkatının genişlənməsi, məktəb-maarif islahatları, milli şüurun oyanmasına yardım edəcək milli ziyanlı kadrları yetişdirən «üsuli-cədid» məktəblərinin açılması xalqımızın milli dirçəlişi yolunda müüm mərhələ olmuşdur. Dövrünün görkəmlı ziyalıları, maarif carçıları, bir çox Şərq dillerinin gözəl biliciləri maarif və elmi inkişaf etdirməyə, xalqı savadlandırmağa, «cəhalət bataqlığını qurutmağa», məktəblər şəbəkəsinin genişləndirməyə böyük təşəbbüs göstərildilər. Bu maarifçi-ziyalılar məktəbmədrəsələrdə Qurani Kərimin heca üsulu ilə oxunmasına qarşı «üsuli-cədid» adlanan yeni oxu təlimi (əlibanı səs üsulu ilə oxuma) qaydası irəli sürür, ana dilində məktəblər açılmasına cəhd edir, orada rus dili ilə yanaşı, dünyəvi fənnlərin də tədrisinə çalışırdılar. XIX yüzilliyin 80-90-ci illərində belə məktəblər Mirzə İsmayıllı Qasır tərəfindən Lənkəranda (1883-cü il), S.Ə.Şirvani tərəfindən Şamaxıda (1869 və 1874-cü illər), Səfərəli bəy Vəlibəyov və Mir Möhsün Nəvvab tərəfindən Şuşada (1883 və 1890-ci illər), Məşədi Molla İsmayıllı və Hacı Kazimov tərəfindən İrəvanda (1882-ci il), Cəlal Ünsüzaradə tərəfindən Tiflisdə (1883-cü il), Mirzə Həsən Rüşdiyyə Təbrizli tərəfindən Təbrizdə (1888-ci ildə «Mədrəse-ye Rüşdiyyə») və 1893-cü ildə Təbrizin Şəkilan məhəlləsində - «Rüşdiyyə-ye müzəffəriye») [7, s.292], eləcə də Məhəmməd Tağı Sidqi tərəfindən Ordubad və Naxçıvan şəhərlərdə (1882-ci ildə «Əxtər» (Ulduz) və 1894-cü ildə «Tərbiyə» («Məktəbi-tərbiyə»)) açılmışdır [1; 18; 20; 17, s.91-103].

Bu məktəblərdə təhsil alan gənc milli kadrlar sonralar öz dövrlərinin ən məşhur yazıçı, şair və maarifçiləri olmuş, müəllimlərinin yolu davam etdirərək xalqın milli oyanışında, milli-mənəvi dəyərlərimizin zənginləşməsində öz izlərini qoymuşlar. Məsələn, M.T.Sidqinin təbliğ etdiyi maarifçilik ideyalarından bəhrələnən, «Məktəbi-tərbiyə»nın ilk ilində orada dörd il təhsil alan şagirdlərdən biri böyük şair Hüseyin Cavid olmuşdur. Şuşa realni məktəblərdə təhsil almış Ü.Hacıbəyov və Ə.Haqverdiyev də ilk maarif ziyanı alıqları müəllimlərinin müqəddəs peşələrini sonralar davam etdirmiş maarif, elm və mədəniyyət haqqında dəyərli fikirlər söyləmişlər.

Qeyd etmək lazımdır ki, Azərbaycan ziyalalarından Ü.Hacıbəyov, Ə.Haqverdiyev və H.Cavid özlerinin digər məşhur əsərləri ilə yanaşı, daha çox publisistik yazılarında dövrün maarif, elm və mədəniyyət problemlərinə toxunmuş, onları dirçəltməyin yollarını axtarmış, millətin cahillik, nadanlıq, maarif-sizlik, elmsizlik dərdlərindən daha çox danışmış, bir vətəndaş yanğısı ilə xalqı etələtdə saxlayan geriliyin bütün tərəflərini təqid etmiş, maarifin, elmin, mədəniyyətin inkişafına, insanlığın geləcəyinə inana-inana milli şuruda oyanış yaratmağa cəhd göstermişlər. Ü.Hacıbəyovun publisistikasından bəhs edən M.İbrahimov yazırkı ki, «publisistika bədii ədəbiyyatın hadisələri ən tez əks edən, heyatla ayaqlaşmağa can atan janrıdr. Zamanın, əsrin, xalq həyatının bu günü, bu saatki vəziyyətini əks etmək və irəli sürdüyü vacib suallara cavab vermək publisistikannın əsas vəzifəsidir... Publisistik əsərlərdə əsas, ideoloji mövqə daha tez və qabarlıq gözə dəyir, yazıçının nəyi müdafiə və nəyi rədd etdiyi, hansı ictimai meylin nümayəndəsi olduğu daha tez bilinir... Publisistika oxucunu müəyyən fikirlərə inandırmaq, ya müəyyən fikirlərdən döndərmək üçün yazıçının əlində

daha çevik, daha tez istifadə olunan silahdır. Üzeyir Hacıbəyovu publisistikaya gətirən də bu xüsusiyyətlər idi, onun cəmiyyətlə üz-üzə, göz-gözə danışmaq, mütərəqqi fikirləri mümkin qədər tez xalqa çatdırmaq və aşılımaq arzuları idi [12, s.13].

Ü.Hacıbəyov özünün publisistik yazılarında - məqalələrində, açıq məktublarında, felyetonlarında, satirik hekayələrində, səhnəciklərində, miniatürlərində və s. daim xalqımızın həyatının, məişətinin, mübarizəsinin, təfəkkürünün, duyum və düşüncə tərzinin ən müxtəlif sahələrini və problemlərini işıqlandırmış, yaşadığı dövrün sosial-siyasi, iqtisadi və mədəni həyatının irəli sürdüyü həlli vacib məsələlərə öz münasibətini bildirmişdir. Bu da təbiidir. Çünkü, böyük publisist bütün varlığı ilə xalq həyatına bağlı olmuş, xalqının derdlerinə şərik çıxaraq onun mənafeyini daim uca tutmuşdur. Üzeyirbəy bu yazılarında satiradan, satirik gülüşdən istifadə etməklə xalqın nadanlığını, cahilliyyinə, avamlığına gülür, onları təqid atəşinə tutur, eyni zamanda, bu açı gülüşlər içərisində onun millətin dərdinə yanan ağlar gözləri də görünür. Doğma xalqının içərisindən çıxan, xalqın məişəti, mənəviyyatı, tarixi və mədəniyyəti ilə yaxından tanış olan Üzeyirbəyə onun dərdi və ehtiyacları da yaxşı məlum idi. Xüsusilə maarif, elm və mədəniyyət məsələlərinə münasibətdə Üzeyirbəy öz xalqının oğlu olaraq daim xalqını milli oyanısa, cəsarət-liliyə, «kəsb-kamal etməyə» səsləyir, zülmət qaranlıqları elmin, maarifin, mədəniyyətin ziyanı ilə işıqlandırmağa, bu yoldakı bütün maneələri səbrlə, təmkinlə aşmağa çağırırırdı. Onun publisistik yazıları türk etnik-mədəni mühitində milli oyanış və dirçəlişin artdığı XX əsrin əvvəllerində, xüsusilə də 1905-1920-ci illərdə daha çox diqqəti cəlb etmiş, bu yazılar «Həyat», «İrsad», «Tərəqqi», «Həqiqət», «Molla Nəsrəddin», «İqbəl» və b. qəzet və jurnallarda dərc edilmişdir.

Ü.Hacıbəyovun «Ordan-burdan» başlıqlı pamphletlərində, «Müəllimlər ictimaiə dair», «Təəssüflər olsun», «Təzə müəllimlərə xəbərdarlıq», «Milli məktəblərimizdə rus dili tədrisi», «Başçı lazımdır», «Xəbərdarlıq»

adlanan silsilə yazılarında, «Halimizə dair», «Öz qədrimizi bilmirik», «Dil», «Rəhbərlərimiz», «Gözəl bir təşəbbüs», «Müəllimlərimiz və mətbuat» və s. məqalələrində, eləcə də satirik ruhlu felyetonlarında maari-fin, elmin, mədəniyyətin gerçək durumu faktları göstərilir, onlara münasibət bildirilir, çatışmazlıqlar tənqid atəşinə tutulur, uğurlar alqışlanır, dirçəliş yolları aranır.

Publisistik yazılarında Üzeyirbəy ideyalılığı əldə rəhbər tutub prinsipsizliyi qətiyyətlə pisləməsi, xalqına xidməti yüksək qiymətləndirməsi, özünəməxsus pərdəsiz, açıq gülüşü ilə seçilirdi. Onun gülüşü mənalı idi, öldürücü idi, ehyam, kinayə və məsxərələrə yüklenmişdi. Bu gülüş düşündürdü, demokratik mahiyyəti ilə seçilirdi, daha çox ifşa edici idi. Şən və qəzəbli gülüş vasitələri: kinayə, ehyam və işarələr hücum edəndə kəsərli silaha çevrilir, müdafiə olunanda etibarlı qalxan rolu oynayırırdı [2, s.9-10].

Üzeyirbəy xalqı maarifləndirməyi, elmə sahib etməyi müəllimlərin vətəndaşlıq borcu hesab edirdi. O, «Müəllimlər icmaatına dair» məqaləsində yazırkı: «Zənni-acizə-nəmizcə camaatımızın başına gələn bəla və müsibətlərin hamısı cəhalət girdəbindən ibarətdir. Bu bəla və müsibətlərin törəməsi elmsizlik ucundandır. Ona görə də vazehdir ki, camaatımızı təlim etmək lazımdır... Camaati təlim etmək özleri yalnız bir övlad və əhfadi-millətə dərs və tərbiyə vermək deyil, «camaati təlim etmək» bu zamanda övladi-milləti məktəblərdə oxutmaq və tərbiyələndirmək ilə bərabər, valideynlər də cəhalətdən naşı mübtəla olduqları fəlakət və müsibətləri rəf etməyə çalışmaqdır, yəni hər bir müsibət və bəlanın əlaci-dəf və rəfini valideynə təlim etməkdir. Millətimizin müəllimlərindən savayı hansı ünsürü vardır ki, daim camaat içində olub, onlar ilə bilavasitə əlaqədə olsunlar? Və müəllimlər dən savayı kimimiz vardır ki, camaat içində yaşayıb da, onların həm özlərinin, həm də uşaqlarının qeydinə qalsın? İndi bu saat zaman o zamandır ki, müəllimlərimiz uşaqlara tərbiyə verən kimi, ümumi camaatımıza dəxi tərbiyə versinlər» [9, s. 58].

«Xəbərdarlıq» adlı məqaləsində isə elmsizliyin və mədəniyyətsizliyin nə kimi təhlükələrə

götürüb çıxaracağını gösteren Üzeyirbey sanki həyəcan təbili çalır, xalqı ayıq olmağa, elmə, biliyə, mədəniyyətə yiyələnməyə, «elmle, ədəblə, başqa cür heç kəs, heç kəsə tüstünlük eyleyə bilməz» - deyən ulu Nizamının fikrini təsdiqləməklə, bu yolla inamlı addimlarla irəliləməyə çağırıldı: «Söz yoxdur ki, biz müsəlmanların sairlərə nisbətən ümumiyyət üzrə zillet və pərişanlıqla ömür sürməyimizə səbəb əhalimizin elmsiz olduğunuşudur. Biz gözümüzə görürük ki, elm və mədəniyyətə sahib olan tayfaların məişəti bizimkindən asanraq olub, rifah-hal ilə dolanırlar. Amma biz mədəniyyətin yetirdiyi bir çox nemətlərdən məhrum olub, özgölərə hosəd və qibət edirik. Hal-hazırda elm və mədəniyyətsizlik insanın məişətini çətin etməkdən başqa, onun üçün böyük təhlükələr dəxi hazırlayırlar. Deməli, bu halda oxumamaq, elm qazanmamaq çox böyük xəta və tehlükədir. Zira elm və mədəniyyətli tayfalar hər yerdə mədəniyyətdən məhrum olmuş tayfaların üzərinə yüyübü ya zor ilə və ya sülb ilə həmin tayfanın bütün əmlak və əmvalını elə keçirdikdən sonra özlərini qul və heyvan şəklində işladıb, axırdı bilmərə ələf edirlər... Mədəniyyətsiz olduğumuz halda, mədəniyyətilərin müqabilində dayana bilmərik, sabüb məhv olarıq. Her kəs ki, (millət kənarda dursun) öz övladını sevir, onun gələcəyinin hərdinə qalır, öz nəslinin bəqasını istəyir, övladının ədbəxt olmasına səbəb olmaq istəmir, o kəs övladını məktəbə verib oxutdurmalıdır. Əks surtdə övladının başına hər nə fəlakət gələcəksə, amısının səbəbi özü olub, qəbrdə də rahat yata ilməyəcəkdir» [9, s. 124-125].

Maraqlıdır ki, maarif, elm və mədəniyyət problemlərindən bəhs edərkən Üzeyirbəy publisistikasında satirik çalarları az görürük. Burada müəllif sanki bir ağsaqqal simasında gözümüzə görünür, gələcək barədə uzaqgörən fikirlər söyləyir, məsləhətlər verir, xalqı avamlıq və cahillikdən qurtarmağın yollarını göstərir. Bu baxımdan Üzeyirbəyin jurnalistik fəaliyyətini yüksək qiymətləndirmək olar. Böyük filosolf H. Hüseynov haqlı olaraq yazırı ki, Azərbaycanda xalq maarif tarixi, mətbuat tarixi və ən nəhayət, dramaturgiya tarixi öyrənildikdə Üzeyir Hacıbəyovun adı hörmətlə yad edilməlidir. Onun bu sahələrdəki olduqca əhəmiyyətli fəaliyyətini unutmaq olmaz [11, s. 254]. O, bütün varlığı

ile çalışırkı ki, millet cəhalət girdabından çıx-
sin, başqa milletlər kimi ağ günlərin səadətinə
qovuşsun, yaşasın, yaratsın. Bu yolda təlim,
təhsil, maarif işi, elmlərə yiyələnmək, mənəvi
ucalığa sahib olmaq kimi çoxtərəfli fəaliyyəti
Ü.Hacıbəyov həyatın əsas tələbi kimi qəbul
edir, məktəblərin sayını artırmağa, müəllimlər
ordusu yetişdirəcək təhsil müəssisələri
açmağa, rəhbərləri bu işə ciddi yanaşmağa
çağıırkı.

XIX əsrin sonu – XX əsrin əvvəlləri Azərbaycan tarixinin elə bir dövrü idi ki, bu dövrdə ilk dəfə olaraq mədəni-maarif həyatı qızığın, çoxcəhətli inkişaf yoluna düşməşdi: xüsusi uşaq jurnalları çap edilir, yeni dərs kitabları buraxılır, sxolastik tədris vəsaiti (dini kitablar, risalələr və s.) yavaş-yavaş ortadan götürülür, tədris prosesində əyani vasitələrdən istifadə olunur [3, s. 370]. Bu dövr həmçinin milli mətbuatın da oyanış və dirçəliş dövrü hesab olunur. Müterəqqi, demokratik ruhlu qəzet və jurnallarda öz yazılarını dərc etdirən, xalqın maariflənməsi yolunda ömür sərf edən milli ziyanlı kadrları içərisində Ü.Hacıbəyovla yanaşı, Ə.Haqverdiyev də vardi. «Ə.Haqverdiyev Azərbaycan oxucularının en çox sevdiyi realist sənətkarlardandır. Onun əsərlərində xalqımızın azadlığı və tərəqqisi uğrunda mübarizəsinin, həyat və məişətinin unudulmaz bədii lövhələri verilmişdir. Ədib bütün ömrü boyu öz doğma xalqı ilə bağlı olmuş, bütün ömrü boyu öz xalqının mədəni inkişafına və səadətinə yorulmadan xidmət etmişdir» [18, s. 24].

Ə.Haqverdiyevin yaradıcılığında da maarif, elm və mədəniyyət məsələləri xüsuslu yer tutmuşdur. Xatırladaq ki, ədib müxtəlif illərdə müəllimlik fəaliyyəti ilə məşğul olmaqla bərabər, «Azərbaycanı tədqiq və tətəbbö cəmiyyəti»nin sədr müavini və sədri olmuş (1923-1925-ci illər), Rusiya Elmlər Akademiyası nəzdində olan Ölкəşünaslıq bürosu onu 1924-cü ildə bu büroya müxbir üzv seçmişdir [14, s. 6-7; 15, s. 191]. İstər müəllimlik fəaliyyəti, isterse də ictimai vəzifələrde olarkən ədib maarifin, elmin və mədəniyyətin inkişafına öz töhfələrini vermişdir. Ə.Haqverdiyevin də gülüşü kinayəlidir, öldürücüdür, düşündürücüdür,

xalqın oyanışına, milli şürurun inkişafına xidmət edir. Bu məqamda Ə.Haqverdiyev Ü.Hacıbəyovla yaxınlaşır. Hər ikisi millət, xalq yolunda, xalqın inkişafı naminə ömürlərini şam kimi əridən sənət fədailəri, millət ağsaqqallarıdır. Ədibin yaradıcılığında başlıca mövzu köhnə həyat və münasibətlərin təqnididir. Öz vətoni olan Qarabağda, sonralar bütün islam Şərqində müşahidə etdiyi cəhələt, istismar və haqsızlıqları, eləcə də savadsızlığı, elmsizliyi kəskin satira atəşinə tutan, kəndli və əsnafın avamlığını təbii bir gülüşlə bizə söyləyən ədib böyük bir dövrü xarakterizə edən əsərlərində əlvan tiplər silsiləsi yaratmış və bunlara ümumi simvolik bir ləqəb verib «maral» adlandırmışdır [16, s. 171].

Böyük ədibin maarifçilik fəaliyyətindən bəhs edən K.Məmmədov yazırıdı: «Haq-verdiyev də müasirləri mollarınə səddinçilər kimi maarifpərvər bir yazıçı olmuş, elm və maarifin inkişafına çalışmışdır. O, maarif məsələləri ilə həmişə maraqlanmış, dövrün yaritmaz təlim-terbiyəsini kəskin təqnid atəşinə tutmuşdur. O, məktəblərdəki pis təlim-terbiyənin səbəbini savadsız və küt müəllimlərdə göründü. Bunlar həmin o müəllimlər idi ki, molla xanalarda və İran mədrəsələrində «Gülüstan», «Bustan», «Zin-yətül məcalis»dən başqa bir şey oxumamışdır. Ədibin fikrincə bu savadsız müəllimlər müxtəlif yollarla kələk, firıldaq işlədir, onsuz da uşaqlara heç bir savad və bilik verməyən məktəbləri özləri üçün gelir mənbəyinə əvvirirdilər... «Marallar» maarifin inkişafını görmək istəmirdilər. Onların qulaqları eşidir və gözləri görürdü ki, yeni tipli məktəblər açılır. Bu məktəblər molların gelir mənbəyini azaldır, canlarına titrətmə salırıdı. Onlar öz sinfi mənafelərini «dini-islamin əldən getməsi» ilə ört-basdır edir, ona ümumi bir rəng verməyə çalışır, özləri də «yeni tipli məktəblər» açırdılar. Axundların, şeyxlerin bu məktəbləri açmaqdə məqsədləri elmin uşaqlara təzə üssulla öyrədilməsi deyil, bəlkə ayılmaqdə olan xalqın eşitmək istədiyi «insaniyyət», «mədəniyyət», «mürüvvət», «həmniyyət», «namus», «qeyrət» kimi sözlərin guya «zərərli» olduğunu başa salmaq, gözlərdəki qəflət pərdəsini daha da

tündləşdirmək idi... Bütün bunları görən ədib «Xortdanın cəhənnəm məktubları» kimi əsərlərində, yeri gəldikcə, maarifin geriliyini, dözülməz vəziyyətdə olmasını qamçılayırdı. O eyni zamanda görürdü ki, qaranlıq mühitdə xalqın gözündən cəhalət pərdəsini qaldırın vasitələr, o cümlədən elm-maarif ocaqları bərbad haldadır. Ədib yaxşı bilirdi ki, maarifin olmaması zəhmətkeş xalqı uzun müddət din məddahlarının ağır pəncəsi altında saxlamış, göz açmağa qoymamış, qaranlıqdan işiqli aləmə çıxmasının qarşısını almışdır. Ə.Haqverdiyev də C.Məmmədqulu-zadə və Sabir kimi məktəblərin tamamilə yeni qaydada qurulmasını arzu edirdi» [15, s.102-103].

Ə.Haqverdiyev «Bizim yabiligimiz» adlı publisistik məqaləsində də kəskin satirik gülüşlə maarif və mədəniyyətdən kənar qalmağımızı ifşa edir, elmsiz, maarifsiz insanın yabixasiyyət olduğunu xüsusi vurgulayır: «Müsəlman tayfası indiyədək yabilidə olub, nə maarif arpasından, nə də təməddün (mədəniyyət- V.M) samanından və nə tərəqqi otundan ona qarın dolusu indiyədək verilməyib. Hər vəqf istəyiblər ki, köhlənlər yediyi axura bu da bir ağızını uzatsın, o saat başından dəyənək dəyiş: Pobedonostsev, İlminski, Çirivanski, İqnatyev və bizim rəfiq Levitski tek dəyənəklər həmişə yabiların təpəsinin üstündə olub. Üç yüz il bu növ yabilidə qalıb, indi özümüz isə yabixasiyyət olmuşuq» [10, s.317]. Ə.Haqverdiyevin bu bənzətməsi dövrünün sosial-siyasi və mədəni mühiti ilə necə də uzaşır. Böyük ədib müsəlmanın işbilməziyini, tənbəlliyyini, söz pəhləvanı olmasını, «söz veib bir ay gəlməmiş asta qaçıb xəlvətə dürtülməsini» (M.Ə.Sabir) satirik boyalarla ustalıkla qələmə almış, xalqı qəflətdən oyatmaq üçün belə ölgürücü və düşündürücü təsir vasitələri seçərək istədiyinə nail olmuşdur.

«Üsuli-cadid» məktəbində dərs almış, elmi-pedoqoji fəaliyyəti ilə daim Azərbaycan maarifini və mədəniyyətini inkişaf etdirən parlaq zəka sahiblərindən biri də Hüseyn Cavid olmuşdur. Ədəbiyyatşünaslıq elmini təsdiq etdiyinə görə Cavid əfəndi ədəbi fəaliyyətə XX əsr Azərbaycan romantizminin nümayəndəsi kimi başlamış, bu ədəbi cərəyanın

istedadlı yaradıcıları və yaşadıcılarından biri olmuşdur. O, öz əsərlərində fəlsəfi müdrigliyi və bədii kamilliyyi müstəsna bir ustalıqla birləşdirən lirik-romantik şair kimi səhrətlənmüşdür.[8, s.3; 3, s.859; 6, s.350-351]. H.Cavidin beş cildlik son külliyyatına ön söz yazmış prof. Yaşar Qarayev haqlı olaraq qeyd edir ki, adətən böyük sənətkarlar həmişə əsrin fəlsəfi, ən qabaqcıl dünya-görüşü səviyyəsində dayanmışlar. Böyük bədii sənət cəmiyyətdə həmişə yeniliyin, ictimai inkişafın, yüksələn inqilabi qüvvələrin ehtiraslı tərəfdarı olmuşdur. İngilab dövründə və inqilablar mühitində yaşamaq və həm de cəmiyyətdəki bu böyük ictimai hadisədən kəndə qalmaq sənətkar üçün faciədir. Hüseyin Cavid öz əsərlərində «zehniyyətçiliyə», idealizmə, mistik və sxo-lastik fəlsəfələrə qarşı üsyən edir, onlara Sənanın, İblisin məsxərələri, kinayələri ilə gülürdü. Onun əsərlərində əsas tragik konfliktlər çox vaxt «bəşəriyyətçilik» və «ümumi məhəbbət» ideyaları, humanizm və maarifçilik ideyaları cəbhəsində həll edilirdi [13, s.14].

H.Cavidin maarifçilik fəaliyyəti 1909-cu ildən başlanır. Həmin il İstanbul Darülfünunun dil-ədəbiyyat şöbəsində təhsilini bitirdikdən sonra Naxçıvana qayıdan H.Cavid əvvəlcə Naxçıvana, sonra Tiflis, Gəncə və Bakı şəhərlərindəki məktəblərdə dil-ədəbiyyat müəllimi işləyir.

Biz bu yazımızda H.Cavidin bütün ədəbi-bədii irlərini tehlil etmək fikrindən uzağıq. Böyük şairin maarif, elm və mədəniyyətə münasibətini onun məqalələrinin və məktublarının da daxil olduğu publisistikası kontekstində aydınlaşdırmağa çalışmışq.

Əsərlərinin dörd cildliyinə Əkrem Cəfərin verdiyi izahlardan məlum olur ki, H.Cavidin publisistikası iki hissədən ibarətdir: birinci hissə H.Cavidin «Şərqi-Rus», «Həqiqət», «İqbəl», «Açıq söz» qəzetlərində 1904-1917-ci illərdə maarif və mədəniyyət mövzusunda nəşr etdirdiyi 13 məqalədən ibarətdir. İkinci hissə Cavidin öz yaxın adamlarına yazdığı 29 məktubu əhatə edir. Bunların 21-i Oktyabr çevrilişindən əvvəlki, 8-i isə çevrilişdən sonrakı həyatımıza eks etdirir. Əvvəlkilər zərurət, ehtiyac, mədəniyyətsizlik, geriliyi-

mizi, sonrakılar isə Cavidin ruh yüksəkliyini, yeni əsərlər yaratmağa, coşğun enerjiyə malik olduğunu göstərir [4, s.304].

H.Cavidin «Urmiyədən məktub», «Urmiyədən», «Naxçıvandan təbsir», «Naxçıvana nə gördüm?», «Naxçıvana nə lazım?», elecə də «Həsb-hal» adlanan beş silsilə məqalələrində onun elmə maarifə, məktəbə təhsilə və təbiyyəyə aid fikirləri cəmləşmişdir ki, bu fikirlər bu gün də öz aktuallığını saxlamaqdadır. Çox təssüsflər olsun ki, bu məqalələrin dili ərəb-fars qatışqları ilə elə yüksəlnmişdir ki, müasir oxucu üçün onu mənimsemək çətinlik tərəfdən təhsilənən məqsəddir. Lakin burada problemlərə yanaşma tərzi, təhsilin, elmin, maarifin və mədəniyyətin gərçək durumuna maarifçi baxışlar, H.Cavidin arzuları öz əksini elə geniş şəkildə tapmışdır ki, Cavidin marifçilik fəaliyyətinə həsəd aparma-maş olmur. «Urmiyədən məktub» məqaləsində böyük şair öz müəllimi Məşədi Mehəmməd Tağı Sidqi Ordubadinin – böyük pedaqqoq və maarifpərvər ziyanının ölümündən təəssüfləndiyini bildirir, onu «səməndər quşu kimi qeyrət oduna düşüb yanın», «yazıb nəşr etdirdiyi maarif yayımında xalqına həyat verib qaranlıdan çıxaran», «xalqın inkişafı üçün çox çalışan», «beş-altı il ərzində mərifət qapılarını açıb təhsil-maarifə yüksək dərəcədə rəğbət və həvəs yaradan vücudi-alı» kimi dəyərləndirir [4, s. 177-178].

«Urmiyədən» məqaləsində isə böyük maarifçi elmə belə qiymət verir:

O kəs kim elmdən məhrum cəhlilə «fanatik»dir,

Demə insan o nadanə ki bir heyvanı-natiqdır.

Rəsuli-Sadiqə min üç yüz il sabiq deyib-xalıq

Ki, bielm olsa insan cinsi-heyvanata la-hiqliqdir.

Nə şərə aşına, nə ürfə danadır o nabina,
Ona bir yaxşı palanılıb bir əfsar layiqdir.
Tətəllumdan səva bielm insanın nə tərcih-i,
Ki, her halətdə heyvanılə hər halı müvafiqdir [4, s.178].

Şair davam edərək yazar ki, «elmdir ki, ətfali-xürdsali növnihal vəzlə gülşəni-kamalda cuybarı-zülali-maarif vasitəsilə sırab etdirib, abü həvəyi-insaniyyətlə nəşvünümə verib, gün-gün ülum və funun

əsmarılıcılveləndirib, sayədar və pirbar ağaclar kimi dərəceyi-fəzil və kəmalata yeti-rir. Elmdir ki, insanı zülməti-cəhalətdən kənar edib ənvəri-hidayətlə qəlbini rövşən qılıb ixтиati-cədide və tərəqqiyatı-mütəddidə sahibi edir» [4, s.178-179].

«Naxçıvana nə gördüm?» məqaləsində Cavid Əfəndi yenə M.T.Sidqini xatır-layır, onun əməllerini – maarifçilik fəaliyyətini yüksək qiymətləndirir, yazar ki, Sidqinin vəfatından sonra «istibdadın qara buludları hər tərəfdən məktəbin üstünə çökəməyə baş-ladı. İş büsbütün dəyişdi, işin sonu bir heç-dən ibarət qaldı».

«Həqiqət» qəzeti 5 yanvar 1910-cu il tarixli 4-cü nömrəsində dərc olunmuş «Naxçıvana nə lazım?» məqaləsində H.Cavid Naxçıvan məktəblərinin o dövrdəki gərçək durumunu təsvir edir, məktəbdən məqsəd nədir? – kimlər han-sı məktəblərə getməlidir? – suallarına cavab verir, ibtidai təhsilin zərurılığını qeyd edir, keçirilən dərslərin kəmiyyət və keyfiyyətinə öz münasibətini bildirir. Cavid Əfəndi bu məqaləsində həmçinin günün tələblərinə cavab verə bilən müəllimlərin hazırlanmasının vacibliyini ön plana çəkmış, təkcə Naxçıvan üçün deyil, Ordubad və İrəvan üçün də belə hazırlıq müəllimlərin lazımlığını bildirmişdir. Belə müəllimlərin Gəncə məktəbində yetişdirilməsini Cavid təklif kimi irəli sürmüdü. Məqalədə böyük maarifçinin digər bir təklifi məktəblərdə lisan (dil) müəllimlərinin olmasına təmin etməkdən ibarətdir. Cavid görə, «bir çox məktəblərdə gürçülərin, ermənilərin həm şəriət, həm lisan müəllimləri olduğu halda, müsəlmanların yalnız şəriət mollası var. Lisan müəllimindən məhrumdur. Onun üçündür ki, bir çox məktəb şag-irdləri az bir zamanda özlərini unudurlar. Özlərini, sözlərini bilmeyirlər. Tarixlərindən, köklərindən xəbərsiz qalırlar. Bu da bir millət üçün çox böyük qəfət, çox böyük tədənnidir (geri getmədir – V.M). Dilsiz bir millət yaşamaz, çapıq münqəriz (tez aradan çıxmış – V.M.) olur. Bir millətin lisanı, mövcudiyətinin ən parlaq bürhanıdır (sübutudur – V.M.)» [4, s. 189].

H.Cavidin məktəb, maarif, müəllim, elm və mədəniyyətə münasibəti «Həsb-hal» adlanan beş silsilə məqalələrində də öz əksini tapmışdır. Məsələn, Cavid əfəndinin məktəb və müəllimlik sənəti haqqında fikir-

lərinə diqqət yetirək: «Bir millətin tərəqqi və tədənnisini bilmək üçün millətin məktəblərini, daha doğrusu, ibtidai məktəblərini görmək kifayət edir. Avropaya meydān oxuyan Almaniyanın, qoca Rusiyani həyəcana düşürən Yaponiyanın bütün bu tərəqqiyatı ciddiyələri həp ibtidai məktəblər sayəsindədir. Türkiyədə əsnayı-inqilabda vüquə gələn müvəffəqiyətlər, qılınc parlatisindən, qol zorundan ziyadə məktəb tərbiyəsinə və o məktəbləri idarə edən müəllimlərə mədyundur.

Demək ki, bir millətin hər halını tədqiq etmək üçün ən doğru meyər, ən kəsdi-rəmət yol o millətin məktəbləridir. Dünyada hər iş, hər hə-rəkət bir qanuna, bir rəhbərə möhtacdır. Rahat və məsud yaşamaq üçün də xüsusü bir məslək, bir iş tutmaq iqtiza edir. Lakin hər iş sahibi öz işini layiqlə bacara bilmək üçün bəhərhal qüsurlarını anlayıb, sənətdə mahir olmalıdır, o məharəti bize öyrədən şey isə elmdir, məktəbdir. Zira elmi-iqtisad bilməyən bir tacir mənfaət yerinə zərər görür. Tarix-ədyan, fəlsəfədən bilməyən bir xoca hidayət, şəriət yerinə səfsətə, zələlat toxumu saçar.

Elmi-ziraətdən başı çıxmayan bir mülkədar, yaxud əkinçi buğda əkərsə cavdar biçər, həndəsə bilməyən bir memar qübbə ilə uğraşarkən divarları çatlaşdırır. Təlim və təbiyyədən anlamayan bir müəllim tənəvir-avkar edəcək yerdə fəsad-əxlaqa bais olur. Fəzilət yerinə rezalət öyrədir, elm yerinə cəhalət öyrətmış olur.

Məktəb təbiətin bir məkəs həqiqisidir. Aləmi-təbiətdə hər nəyə təsadüf etsək onun ən mükəmməl tarixi, ən gözəl nümunəsini məktəb sıralarında görə bilərik... Ciddi müəllim çox şərəfli, çox böyük bir adamdır, əgər üsuli-təlimi və öz vəzifəsini bilirsə. Cahil müəllim çox bayağı, çox aşağı bir in-sandır, əgər həddini aşış təlim və təbiyyə məktəbinə atılırsa...» [4, s. 190-191]. Bu fikirləri Cavid əfəndi təkcə söz xatırınə söyləməmiş, özü də müəllimlik fəaliyyətində daim bunlara əmel etmiş, müəllimlik peşəsinə şərəfle xidmət edərək onu uca tutmuş, məktəblərimizin dirçəlməsinə, savadlı müəllimlərlə temin edilməsinə çalışmışdır. Bütün bunları Cavid haqqında xatirələr yazmış görkəmli elm və mədəniyyət xadim-

ləri də təsdiq edir. Cəmo Cəbrayılbəyli «Dərin düşüncəli insan», Əli Zeynalov «Unudulmaz müəllim», Mişkinaz Cavid «Cavid xatırlarkən», Adil İsgəndərov «Sənət və ədəbiyyat vurgunu», Mehdi Məmmədov «Böyük dileklər, böyük ümidişlər şairi», Dilşad Mehdiyeva «Cavid haqqında xatırələrimdən bir yarpaq» kimi xatırələrində Cavid əfəndinin müəllimlik fəaliyətinə yüksək qiymət vermişlər [5, s.214-216; 226-230; 230-265; 336-345; 358-368; 369-371]. Həyat yoldaşı Mişkinaz Cavid öz xatırələrində yazır ki, «Cavid həmişə dinə, xurafata qarşı çıxmış, elmi, sənəti təbliğ etmişdi. O məhz buna görə də elmə, sənətə yiyələnmiş gəncləri görəndə çox sevinərdi. Həmişə söhbətlərində deyərdi ki, gənclər elmə, sənətə yiyələnməlidirlər. Çünkü hər bir xalq yalnız və yalnız elmin, sənətin qanadlarında yüksələ bilər. O dəstəbədəstə ali məktəblərə gedən tələbələri görərək deyirdi: «Bunlardan nə qədər ağısaçı alımlər, insanlara həyat bəxş edən həkimlər, öz sənətinin zirvələrini fəth edən sənətkarlar yetişəcəkdir. Bunlar bizim gələcəyimizdir. Mən nə qədər xoşbəxtəm! Gənclik elmə, sənətə sahib olur»» [5, s.236].

Beleliklə, biz XIX əsrin sonu – XX əsrin əvvəllərində yaşamış üç parlaq zəka sahibinin elmə, təhsilə, məktəbə, maarifə və mədəniyyətə münasibətinin hansı səviyyədə olduğunu araşdırıldıq. XX əsrin əvvəllərində Azərbaycanın bütün tərəqqipərvər ziyahları məhz elmə, maarifə, mədəniyyətə bu cür qiymət verir, onun inkişafını xalqın tərəqqisi yolunda mühüm mərhələ hesab edirdilər. Böyük Cavidin öz təbirincə desək, «Turana qılıncdan daha kəskin, ulu qüvvət, Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət». Bunu dərk edən Azərbaycan ziyahları yorulmadan maarif və mədəniyyətin inkişafı yolunda mübarizə aparmış, bu günkü ağ günlərimizin qurucuları olmuşlar.

ƏDƏBİYYAT

- Aslanov M. M.T.Sidqinin pedoqoji fikirləri. «Azərbaycan məktəbi» jurnalı, № 5, 1965
- Aslanov M. Üzeyir gülüşü. Bax: Üzeyir Hacıbəyov. Ordan-burdan. Baku, Yaziçi, 1981.

- Azərbaycan ədəbiyyatı tarixi. II hissə. Bakı, 1960.
- Cavid H. Əsərləri. Dörd cilddə. IV cild, Bakı, Yaziçi, 1985
- Cavid xatırlarkən (məqalələr və xatirələr). Bakı, Gənclik, 1982
- Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı. Bakı, Maarif, 1982
- Əhmədov H. XIX əsr Azərbaycan məktəbi. Bakı, 1985
- Əlioğlu M. Hüseyin Cavidin romantizmi. Bakı, Azərb. Dövlət Nəşriyyatı, 1975
- Hacıbəyov Ü. Seçilmiş əsərləri. Bakı, Yaziçi, 1985
- Haqverdiyev Ə. Seçilmiş əsərləri. İki cilddə, II cild, Bakı, «Lider nəşriyyat», 2005
- Hüseynov H. Böyük sənətkar. Bax: Üzeyir Hacıbəyov haqqında söz. Bakı, Elm, 1990
- İbrahimov M. Böyük bəstəkar və yazıçı. Bax: Üzeyir Hacıbəyov. Seçilmiş əsərləri, Bakı, Yaziçi, 1985
- Qarayev Y. Hüseyin Cavidin yaradıcılığı. Bax: Hüseyin Cavid. Əsərləri. Beş cilddə. I cild, Bakı, «Lider nəşriyyat», 2005
- Məmmədov K. Ön söz. Bax: Ə.Haqverdiyev. Seçilmiş əsərləri. İki cilddə. I cild. Bakı, «Lider nəşriyyat», 2005
- Məmmədov K. Ə.Haqverdiyev. Bakı, Gənclik, 1970
- Cəlal M., Hüseynov F. XX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1982
- Mollayev İ. Naxçıvanda xalq maarifinin inkişafı tarixindən. Bax: Azərbaycan tarixində Naxçıvan. Bakı, 1996
- Mollayev İ.A. M.T.Sidqinin pedoqoji görüşləri. Bakı, 1997
- Zamanov A. Ə.Haqverdiyev. Bax: Ə.Haqverdiyev. Seçilmiş əsərləri. I cild, Bakı, 1956
- Eyvazov Ə. Mamed Taqi Sidqi. Baku, Əzizçi, 1986.

Мамедов В.Р.

ОБ АЗЕРБАЙДЖАНСКОЙ ИНТЕЛЛИГЕНЦИИ, ЖИВШЕЙ В КОНЦЕ XIX ВЕКА НАЧАЛЕ XX ВЕКА, ПРОСВЕЩЕНИЕ, НАУКЕ И КУЛЬТУРЕ (УЗЕЙР ГАДЖИБЕКОВ, АБДУРРАГИМ БЕК ХАГВЕРДИЕВ И ГУСЕЙН ДЖАВИД)

РЕЗЮМЕ

Представленная статья посвящена взглядам на просвещение, науку и культуру видных просветителей Азербайджана У.Гаджибекова, А.Хагвердиева и Г.Джавида. В данной статье обращались к публицистике великих писателей и просветителей как к этнографическому источнику, были разъяснены упомянутые вопросы обсуждаемого периода. Передовые идеи этих обладателей яркого ума, служащих просвещению народа, были рассмотрены в контексте социально-политических и экономико-культурных процессов эпохи.

Mammadov V.R.

ABOUT AZERBAIJANI INTELLIGENTSIA, LIVING IN THE END OF 19TH CENTURY AND AT THE BEGINNING OF 20TH CENTURY, EDUCATION, SCIENCE AND CULTURE (UZEYIR HADJIBEKOV, ABDURRAHIM BEK HAGVERDIYEV AND HUSEYN JAVID)

SUMMARY

The presented article is dedicated to opinions about education, science and culture of eminent enlighteners of Azerbaijan: U. Hajibekov, A. Hagverdiyev and H. Javid. In the given article political journalism of great writers and enlighteners was considered as ethnographic source; mentioned questions of discussed period were explained. Advanced concepts of these possessors of vivid intellects, servicing the education of people, were considered in the context of social-political and economic-cultural processes of the age.